

Tədbirlər Planının təsdiq edilməsi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

“İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli, 906 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali, orta ixtisas təhsili müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 20 dekabr 2019-cu il tarixinədək Təhsil Nazirliyinin aparatına hesabat təqdim etsinlər.

3. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin iş planlarına daxil edilməsini, onların icrasına nəzarəti, təhsil müəssisələrinə təşkilati köməklik göstərilməsini və daxil olmuş hesabatların ümumiləşdirilib rəhbərliyə təqdim olunmasını təmin etsinlər.

4. İnformasiya şöbəsi (Elnur Məmmədov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına, ali, orta ixtisas təhsili müəssisələrinə çatdırılmasını, Nazirliyin internet sahifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli, 906 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 27 fevral 2019-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında Tədbirlər Planı.

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

10 aprel 2019-cu il

Azərbaycan Respublikası təhsil
nazirinin 10.04.2019-cu il tarixli
F-175 nömrəli əmri ilə təsdiq
edilmişdir

İsmayıl Şıxlinın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı

№	Tədbirin adı	İcraçılar	İcra müddəti
1.	İsmayıl Şıxlinın 100 illik yubileyinə həsr olunmuş elmi konfrans, simpozium və seminarların keçirilməsi	Ali təhsil müəssisələri	2019-cu il ərzində
2.	Ümumtəhsil məktəblərində şagirdlərin iştirakı ilə İsmayıl Şıxlinın yaradıcılığı haqqında dəyirmi masaların təşkili	Rayon (şəhər) təhsil şöbələri, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri	2019-cu il ərzində
3.	Məktəb kitabxanalarında seçmə yolla İsmayıl Şıxlinın bədii əsərlərinin oxusu və müzakirəsinin təşkili	Rayon (şəhər) təhsil şöbələri, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri	2019-cu il ərzində
4.	İsmayıl Şıxlinın 100 illik yubileyi ilə bağlı məqalələrin Respublika KİV-lərində dərc olunması, televiziya proqramlarında İsmayıl Şıxliya həsr olunmuş verilişlərin təşkili	Ali təhsil müəssisələri	2019-cu il ərzində

Azərbaycan müəllimi.- 2019.- 19 aprel.- S. 2.